

## AZƏRBAYCAN-TÜRKMƏNİSTAN ƏDƏBİ ƏLAQƏLƏRİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ

### Xülasə

Azərbaycan-Türkmenistan ədəbi əlaqələrinin zöngin tarixi vardır. Bu ədəbi əlaqələr qədim dövrlərdən başlayaraq hər gün kimi inkişaf edərək zənginləşmişdir. Hər iki ölkənin ədəbiyyatşunasları bu ədəbi əlaqələrin dövrleri, inkişaf mərhələləri haqqında vaxtılık müxtalif fikirlər səslenidilmişlər. Comiyətyanın inkişafına uyğun olaraq iki xalq arasında ədəbi əlaqələr də inkişaf etmiş və yeni cəlalar qazanmışdır. Hər iki ölkə müstəqillik qazandıqdan sonra isə, hər ədəbi əlaqələr daha yüksək səviyyəyədə inkişaf etməkdədir. Bu səbəbdən iki ölkə arasında ədəbi əlaqələrin inkişaf dövrlərinini yenidən dayanırırmışa cihiyat duyulur.

Maqalədə Azərbaycan-Türkmenistan ədəbi əlaqələrinin inkişaf mərhələləri və onların arasındaki ədəbi əlaqələrin vəziyyəti təhlil edilir.

**Açar sözlər:** Azərbaycan, türkmən, ədəbiyyat, ədəbi əlaqə, mərhələ

**Giriş.** Azərbaycan-Türkmenistan ədəbi əlaqələrinin tarixi qədim dövrlərə gedib çıxır və olduqca zöngindir. Bunun da bir çox səbəbləri vardır. Ən əsası odur ki, hər iki xalqı birləşdirən bir ortaq kök vardır: onların hər ikisi türkoloğluñ boyundurduñda və oğuz dil qrupuna daxildirlər. Bu köküñ üzərindən qol-budaq atmış hər iki qardaş xalq, eyni zamanda ortaç adət-ənənəyə, mədəniyyətə, həyat və düşüncə tərzinə, eyni əxlaqi-etiç dəyərlərə və dini inanca malikdirlər. Eyni zamanda onlar arasında ədəbi münasibətlərin yaranması ilk növbədə hər iki xalqın birgə yaratdıqları ortaç folklor və ədəbi-bədii nümunələrlər qurulmuşdur.

Mədəni münasibətlər, adət-ənənələrin oxşarlığı və etnik mənsubiyyət baxımından Orta Asiya türklərindən Azərbaycan türklərinə ən yaxın olan türkmenlərdir. Məşhur türkmən yağızıcı, akademik Berdi Kerbabeyin dediyi kimi, "azərbaycanlılarla türkmenlər eyni anadan doğulan öküzvlərlərdir. Bütün adət-ənənələrimiz də, dilimiz də, canımız də, qanımız də, arı-nız-namusumuz də birdir. Əsrlər boyu məqsədimiz, muradımız də bir olub. Azərbaycan xalqının kədəri – bizim kədərimiz, sevinci – bizim sevincimiz, qınağı – bizim qınağımız olmuş-

dur" [1]. Bir sözlə, Azərbaycan və türkmən xalqları arasında ədəbi əlaqələr möhkəm taməl üstündə yaranmış, daim inkişaf edərək genişlənmiş və daha da zənginləşmişdir.

Amma bir həqiqət də var ki, müəyyən obyektiyiv saboblardan Azərbaycan-Türkmenistan ədəbi əlaqələri bəzi dövrlərdə hər iki xalqın istəyinə uyğun olmayan istiqamətdə inkişaf etmişdir. Onların tarixin müəyyən dövrlərində ayrı-ayrı yadəlli imperiyalar və dövlətlərin tərkibində olmaları ədəbi əlaqələrin də inkişafına müəyyən qədər maneçilik törətmüşdür. Xüsusilə də, əvvəlcə qan Rusiyasının, sonra da keçmiş bolşevik sovetlər birliyinin tərkibindəki illərdə bu iki qardaş xalqın ədəbi-mədəni əlaqələrinin inkişafına sünü əngəllər yaradılmışdır. Lakin zaman-zaman yadəlli işğalçıların qurduları dövlətlərin tərkibində olsalar da, onların ədəbi əlaqələrinin inkişafına illərlə qadağalar qoyulsa və müxtəlif bəhanələrlə əngəllər tərədilə də, hər iki xalq buna qarşı birgə mübarizə aparmışdır. Tarixi faktları göstərir ki, xalqlarımız arasında qarşılıqlı ədəbi əlaqələr hökmədlərin iradəsindən, ölkələrimiz arasında sərhədlərdən, sünidən surətdə yaradılmış əngəllərdən asılı olamayaraq daim inkişaf etmişdir.

Azərbaycan-Türkmenistan ədəbi əlaqələri ləp qədidi dövrlərdən başlayaraq mürkkəb inkişaf yolu keçmiş, hər iki xalqın ədəbiyyatı bir-biri zənginləşdirərək hazırlı dövrdə onların milli manafeyinə xidmət edən yeni istiqamət almışdır. Bu əlaqələr müəyyən illər orzında inkişaf etdirilsə də, müəyyən dövrlərdə formallaşmışdır. Tanınmış türkən ədəbiyyatşunas-alimi, professor Əkber Ruhı Əliyev Azərbaycan-Türkmenistan ədəbi əlaqələrinin müəyyən dövrlər çərçivəsində öyrənilməsinin məqsədəyən hesab etmiş və bu əlaqələri üç dövrlə bölmüşdür [2]. Professor R.Ə.Əliyevin bölgün XX əsrin 70-ci illərində təklif etmişdir. O zamanдан indiyə qədər iki qardaş xalq arasında ədəbi əlaqələr müəyyən dövrlərdə daha da inkişaf etmiş və zənginləşmişdir. Bu tarixi reallıqlardan çıxış edərək, Azərbaycan-Türkmenistan ədəbi əlaqələrinin aşağıda göstəracayımız dörd tarixi dövr üzrə inkişaf etdirildiyi qənaatindəyik:

I dövr – "Kitabi-Dədə Qorqud"un meydana gəldiyi vaxtdan xalqlarımızın rus imperiyası tərkibinə daxil olana qədərki dövr. Bu dövr hər iki xalqın ədəbiyyatına arab, fars və türk ədəbiyyatının, xüsusun ədəbi yaradıcılıqlı ərob və Şərqi xalqlarının ədəbiyyatının təsirinin artması və Şərqi motivləri əsasında ədəbi nümunələrin yaranması ilə müşahidə olunur. Bu dövrə hər iki ölkənin səsənləri, ərob xilafatı, səlcuqlar imperiyası, qaraqoynulular və ağqoynulular, monqollar imperiyası, sovəvələr imperiyası tərkibində olmalarına baxmayaq, əsasən türkəlli məkanda ələn olurlardan hər iki xalq ortaç mədəniyyətinə, həmçinin türkəlli alaqların təqib etmiş tanınmış türkən alımı, əslən azərbaycanlı Əkber Ruhı Əliyev Sovet hakimiyyəti illərini şəhər edən dən dövrə xalqlarımız arasında ədəbi əlaqələrin "çəşkəlmə dövrü" adlandırmışdır. Əlbəttə, Sovet hakimiyyətinin güclü bir dövründə alımın başqa cür deməsi də mümkün deyildi. Amma, etraf edilmişdir ki, bu dövrə Azərbaycan-Türkmenistan qarşılıqlı ədəbi əlaqələrinin inkişafı istiqamətdə bir çox işlər görülmüşdür.

II dövr – Azərbaycanın Rusiya imperiyası tərkibinə daxil edilməsi dövründən başlayır. Bu dövrə Azərbaycan-Türkmenistan ədəbi əlaqələrinin yaranmasında Azərbaycanın o dövrədə gərkəmlili mütəsəkkir ziyanları mühim işlər görmüşlər. Azərbaycanın böyük yazıçısı, "Molla Nəşreddin" jurnalının yaradıcısı C.Məmmədquladə, inqilabi-demokratik poeziyanın banisi, gərkəmlili satirik-siar M.Ə.Sabir, "Molla Nə-

raddin"ın maşhur satirikləri, gərkəmlili yazıçı M.S.Orudbadı və Əli Nəzmi, o dövrün tanınmış pedaqqoq və yazıçılarından S.M.Qanızadı və Y.V.Çəmənzəməlini, gərkəmlili matnşunas alim Salman Mümtaz və başqaları Türkmenistanda olmuş, Azərbaycan-Türkmenistan ədəbi əlaqələrinin inkişafında xidmət edən yeni istiqamət almışdır. Bu əlaqələr müəyyən illər orzında inkişaf etdirilsə də, müəyyən dövrlərdə formallaşmışdır. Tanınmış türkən ədəbiyyatşunas-alimi, professor Əkber Ruhı Əliyev Azərbaycan-Türkmenistan ədəbi əlaqələrinin müəyyən dövrlər çərçivəsində öyrənilməsinin məqsədəyən hesab etmiş və bu əlaqələri üç dövrlə bölmüşdür [2]. Professor R.Ə.Əliyevin bölgün XX əsrin 70-ci illərində təklif etmişdir. O zamandan indiyə qədər iki qardaş xalq arasında ədəbi əlaqələr müəyyən dövrlərdə daha da inkişaf etmiş və zənginləşmişdir. Bu tarixi reallıqlardan çıxış etmişdir. Gərkəmlili yazıçı S.M.Qanızadı zamanında "Gəlinlər hamallı" adlı romanının ikinci kitabını bülövlükda türkmenlərin hayatına həsr etmişdir.

Bəslılıkla, bu dövr Azərbaycan-Türkmenistan ədəbi əlaqələrinin nəzər salındıqda ədəbi əlaqələrin yüksəldiyinən, qarşılıqlı ədəbi əlaqələrin bir-birinə təsir edərək daha da zənginləşdiriyinən şahidi olur.

III dövr – hər iki qardaş xalqın könüllük adı altında məcburən keçmiş Sovet imperiyası tərkibinə qatıldıqı dövrdür. XX əsrin 70-ci illərində Azərbaycan-Türkmenistan ədəbi əlaqələrinin təqib etmiş tanınmış türkən alımı, əslən azərbaycanlı Əkber Ruhı Əliyev Sovet hakimiyyəti illərini şəhər edən dən dövrə xalqlarımız arasında ədəbi əlaqələrin "çəşkəlmə dövrü" adlandırmışdır. Əlbəttə, Sovet hakimiyyətinin güclü bir dövründə alımın başqa cür deməsi də mümkün deyildi. Amma, etraf edilmişdir ki, bu dövrə Azərbaycan-Türkmenistan qarşılıqlı ədəbi əlaqələrinin inkişafı istiqamətdə bir çox işlər görülmüşdür.

Ümumiyyətlə, sovet dövrü (1920-1991) Azərbaycan-Türkmenistan ədəbi əlaqələrini xarakteriz etməli olsaq, həmin dövrü üç mərhələyə ayırmış olar:

1. Birinci mərhələ – Azərbaycanda sovet hakimiyyəti qurulmasından İosif Stalinin ölüm-

müñə qədər olan dövr (1920-1953-cü illər).

2. İkinci mərhələ – I. Stalinin ölümündən 1969-cu ilə qədər olan dövr (1953-1969-cu illər).

3. Üçüncü mərhələ – 1969-cu ildən 1991-ci il – Sovet İttifaqının süqtununa qədər olan dövr.

Bu dövrün ən böyük naililiyyətlərindən biri tərcümə sahəsində görülen işlər olmuşdur. Belə ki, Azərbaycanın görkəmli şair və nəşirlərində Nizami Gəncəvinin, İmadədin Nəsiminin, Məmmədquluzadənin, M.F.Axundovun, C.Məmmədquluzadənin, M.Ə.Sabirin, C.Cəbbarlınin, N.Norimanovun, S.Vurğunun, S.Rüstəmənin, M.Hüseynin, M.Ibrahimovun əsərləri türkmen dilinə tərcümə olunaraq naşr olunmuşdur. Azərbaycanda da türkmen ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin dilimizə tərcümə edilərək naşri sahəsində ən böyük işlər görülmüşdür. Türkmen ədəbiyyatının klassiklərindən Nurmühəmməd Əndlislınlı, Dövlətməmməd Azadinin, Məhəmmədquluzadənin, Seyidnəzər Seyidinin, Qurbandırz Zalilin, Molla Vəli Kəminin, Molla Nəfəsin, Miskin Qılıçın, Sovet dövürü türkmen adıblarından Rəhmət Seyidovun, Durdi Qılıçın, Molla Murtun, Berdi Kerbabayevin, Ata Salehin, Nurmurad Samxanov, Aşır Nəzərov, Taşlı Qurbanovun, Kayum Tanrıquliyevin, Anna Kovusovun və başqalarının əsərləri Azərbaycan dilinə tərcümə olunaraq naşr edilmişdir.

Bu dövr Azərbaycan-Türkmenistan ədəbi əlaqələrini karakteriz etməli olsaq, o dövrün imkanları daxilində hər iki tərəfdə böyük uğurlar qazanıldığını söyləyə bilərik.

1991-ci ildə SSRİ adlı imperiyanın süqtundan sonra hər iki xalq öz müstəqillik dövlətinə qurdu. Beləliklə da, Azərbaycan Türkmenistan arasındakı ədəbi əlaqələrin III dövürü öz ömrünü başa vurmaşdır. Bu tarixi reallığın noticəsi olaraq, Azərbaycan-Türkmenistan ədəbi əlaqələrinin inkişafında yeni, IV dövr – Müstəqillik dövürü başlamışdır. Bu dövrün özünü də iki tarixi mərhələyə ayırmış olar:

1. Ümumməlli idar Heydar Əliyevin hakimiyyətdə olduğu – 1993-2003-cu illər;

2. Prezident İlham Əliyevin hakimiyyətinin başlangıcından indiki dövra qədər olan –

2003-2020-ci illər.

IV dövr 1991-ci ildən başlayaraq 30 ilə yaxın bir zaman kəsiyini ahətə edir. Bu dövrün ilk illərində hər iki respublikada yeni qurulmuş dövlətin özünütəsdinq və quruculuq işləri ilə dəha çox mösgül olduqlarından, ölkələrimiz arasında siyasi əlaqələr həmin dövrün ilk illərində başlasa da, yəni mərhələdə ədəbi əlaqələr müsər dövrün tələblərinə cavab verə biləcək səviyyəyə qurulmayırdı.

Azərbaycanda Ümumməlli idar Heydar Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gələsi ilə hər iki ölkə arasında bütün sahəlarda olduğu kimi, ədəbi əlaqələr sahəsində də dirçəliş işləri olmuşdur. İlk növbədə hər iki ölkənin dövlət başçılarının söyleyiş və hər iki ölkə ziyahılmanın, xüsusilə də ədəbiyyatışunas alimlərin böyük zəhməti sayəsində Azərbaycan-Türkmenistan ədəbi əlaqələrinin yeni mərhələdə inkişaf etdirilməsi inkişamında mühüm işlər görülmüşdür.

Bu illərdə türkmen mədəniyyətinin Azərbaycanda təndilşəsi, klassik türkmen ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə edilib naşr edilmiş, onların yaradıcılığını araşdırılması və töbliği edilmişə, ölkəmizdə görkəmli türkmen şair və yazıçılarının yubiley və anim tədbirlərinin keçirilməsi sahəsində böyük işlər görülmüşdür. Bu gün də ədəbi əlaqələrimiz hər iki xalqın milli maraqlarına cavab verəcək səviyyədə, ümumtürk ideologiyasına xidmət edəcək inkişamda dövrün tələbləri sıviviyəndə inkişaf etdirilir.

Adəton iki xalq arasında ədəbi əlaqələr tez və ya gec qurulsa da, ədəbi əlaqələrin tədqiqi uzun illər sonra həyata keçirilir. Lakin Azərbaycan-Türkmenistan ədəbi əlaqələrinin tədqiqi edilmişdir. İkinci ölkə arasındakı ədəbi əlaqələrin yuxarıda dediyimiz kimi, IV dövrünün – Müstəqillik dövrünün ilk illərindən bir qədər sonra təşəkkül tapmasına baxmayaraq çox işlər görülmüşdir. Əsrin dördüncü birimindən çoxunu təşkil edən bu dövrdə (1991-2020) Müstəqillik dövürü ədəbi əlaqələrinin tədqiqinə təşəbbüs göstərilmişdir. Azərbaycanın iki ölkə arasındakı ədəbi əlaqələrin inkişaf etdirilməsinə mühüm əhəmiyyət verəsini təsdiq etməklə bərabər, bu sahədə mövcud möqsənlərin müqayyə-

edilərək, təzliklə aradan qaldırılması, dünyada gedən qloballaşma şəraitində ədəbi əlaqələrimizin daha da inkişaf etdirilməsi sahəsində yeni yolların və үsulların axtarıb tapılması istiqamətində mühüm əhəmiyyət daşıyır.

Müstəqillik dövründə iki qardaş xalq arasında ədəbi əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan məqsədöñlü faaliyyət öz bahşısını vermirdi. Bu dövrün ən əlamətdar hadisələrindən biri Bakıda mütəsəkkir türkmen şairi Məhəmmədqul Fərqəti divanının tapılması və müstəqillik dövürü Azərbaycan-Türkmenistan ədəbi əlaqələrinin hər iki ölkənin sahəsində misilsiz xidmətləri olan akademik İsa Həbibbəylinin redaktorluğu və təşəbbüsü ilə

naşr edilməsidir [3]. Bu dövrədə hər iki qardaş xalqın ədəbi hayatında baş verən əlamətdar hadisələrindən biri da akademik İsa Həbibbəyli və İsmixan Osmanlının hommüləlliyyi ilə "Məhəmmədqul Fərqəti və Azərbaycan" adlı elmi monografiyanın naşr edilməsidir [4]. Hazırda da bu istiqamətdə tədqiqat işləri davam edirilir.

**Nəticə.** Fikrimizə, müsər dövrədə iki qardaş xalq arasında ədəbi əlaqələrin inkişaf etdirilməsi müsər dövrün, ietimai fikrin mövənyə təlabatından doğan zaruri bir proses olub, hər iki ölkə ədəbiyyatının inkişafına və zənginləşməsinə təkan verəcək, ümumtürk ədəbi prosesi no ciddi kömək edən amillərdən biri olacaqdır.

## ƏDƏBİYYAT

1. "Azərbaycan gəncləri" qəzeti, 25 sentyabr 1971-ci il.
2. A.P. Aliev. Türkmeno-azərbайджанские литературные связи. Автореферат диссертации, представленной на соискание учёной степени доктора филологических наук. На правах рукописи. Баку, 1969.
3. Məhəmmədqul Fərqəti. Divan. Elmı redaktoru və on sözün müəllifi akademik İsa Həbibbəyli. Türkmençədən Azərbaycan dilinə çeviran, qeyd və izahların müəllifi və naşra hazırlayıb: İsmixan Osmanlı. Baki, "Elm və təhsil", 2015.
4. İsa Həbibbəyli, İsmixan Osmanlı. Məhəmmədqul Fərqəti və Azərbaycan. Baki, "Elm və təhsil", 2019.

## DEVELOPMENT STAGES OF AZERBAIJAN-TURKMEN LITERARY RELATIONS

### Summary

Azerbaijan-Turkmen literary relations have a rich story. These relations have developed and enriched from ancient times to present. There are different opinions by literary critics of both countries about history and development stages of these literary relations. According to the development of society, literary relations between two nations have developed and acquired new shades. After gaining independence these connections have more strengthened. In this regard there is a need to evaluate development stages of literary relations between these countries.

In the article development stages of Azerbaijan-Turkmen literary relations and current state of these relations are analyzed.

**Key words:** Azerbaijan, Turkmen, Literature, literary relations, stage

## ЭТАПЫ РАЗВИТИЯ АЗЕРБАЙДЖАНСКО-ТУРКМЕНСКИХ ЛИТЕРАТУРНЫХ СВЯЗЕЙ

### Резюме

Азербайджанско-туркменские литературные отношения имеют богатую историю. Эти отношения развивались и обогащались с древних времен до наших дней. Существуют разные мнения литературных критиков обеих стран об истории и этапах развития этих литературных отношений. По мере развития общества литературные отношения между двумя народами развивались и приобретали новые оттенки. После обретения независимости эти связи еще более укрепились. В связи с этим возникает необходимость оценить этапы развития литературных отношений между этими странами.

В статье анализируются этапы развития азербайджано-туркменских литературных отношений и современное состояние этих отношений.

**Ключевые слова:** Азербайджан, туркменский, литература, литературные связи, этапы